


Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyədədir

◆ Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan dövlət səfəri



Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Ali qonaq Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bundan sonra rəsmi qarşılanma mərasimi olub. Prezidentlərin təkbətək görüşləri, geniş tərkibdə görüşləri keçirilib.

Sənədləri imzalanma mərasimi olub. Sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşüb.

Ali qonağın şərfinə dövlət ziyafəti verilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad edib.

Özbəkistanın birinci xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olub.

→ 2-5

"Laçın, Kəlbəcər və Gədəbəy rayonları istiqamətində mövqelərimiz atıcı silahlardan atəşə tutulub"

Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Törtər, Xocalı və Ağdam rayonları istiqamətində yerləşən mövqelərindən

qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

* * *

Avqustun 22-si saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkəçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən atəşə tutulub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

AZƏRTAC

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı üzrə 2023-2025-ci illəri əhatə edən yol xəritəsi imzalanıb

Görüşdə dövlət başçıların ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafını və bütün sahələrdə möhkəmləndirilməsini əks etdirən strateji kursundan bəhs olunub, bu siyasətin enerji əməkdaşlığının inkişafında yeni sə-

hifə açdığı diqqətə çatdırılıb. Son dövrlərdə energetika sahəsində əməkdaşlıqla bağlı ölkələrimiz arasında razılaşdırılan icrası, bu çərçivədə işçi qrupun bu yaxınlarda Daşkənd şəhərində keçirilən iclası, hər iki ölkənin müvafiq nazirlikləri,

eləcə də neft-qaz və elektrik enerjisi sahələrində fəaliyyət göstərən strukturları arasında müxtəlif layihələrlə əlaqədar aparılan müzakirələr müsbət nəticələr kimi vurğulanıb.

→ 9

Uydurma iddialar

Ermənistan indi də azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasət yürüdür

Ermənistan yenə də beynəlxalq itimayiyati çəkdirməyə çalışır, müxtəlif manipulyasiyalar edərək Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayınmağa çalışır. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanat yayıb. Montajsız addımları uğursuzluğa

düçar olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluğu müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır.

→ 9

Ermənistan tərəfinin təxribatı zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yar-

dım göstərib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordu-

sunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

"Qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzünə düşür", - məlumatda qeyd edilib.

→ 9

İqtisadi əməkdaşlıqdan strateji tərəfdaşlığa

Azərbaycan-Macarıstan dostluğu çoxşaxəli iqtisadi əlaqələrdən keçir



Prezident İlham Əliyev bu il yanvarın 30-da Budapeştdə həmin məsələ barədə demişdir: "Yaxın keçmişdə aşkarlanan böyük "yaşıl enerji" potensialı da Azərbaycanın önəmli daha da artırır. Əlbəttə ki, "yaşıl enerji" ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək... Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan "yaşıl enerji"ni Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar".

→ 8

Əsrin Çağırışı - informasiya təhlükəsizliyinin təminatı

Azərbaycanda dövlət orqanlarının kibərhücumlardan etibarlı müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasından, habelə informasiya sahələrində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir. Ölkəmizin informasiya sahəsində təhlükəsizliyin təminatı üçün informasiyanın, dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem inkişaf etdirilir və daha da möhkəmləndirilir. Son illərdə bu istiqamətdə atılan mühüm addımlar müsbət effekti verməkdədir.

Bu gün ölkəmizdə dövlət, hökumət orqanlarının informasiya təhlükəsizliyinin təminatını Azərbaycan Respublikasının Xüsusi Rəhbərliyi və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti həyata keçirir.

→ 7

"Böyük qayıdış" proqramı sürətlə icra olunur

Füzuli şəhərinə daha 23 ailə yola salınıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Avqustun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu Park 3" yaşayış kompleksindən yola salınıb.



→ 9



Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri

Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyədədir

Rəsmi qarşılanma mərasimi



Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Prezident Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

Dövlət başçıları və xanımları birgə foto çəkdirdilər.



Prezidentlərin təkbətək görüşü



Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Prezidentlərin geniş tərkibdə görüşü

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam.

Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik.

İlk növbədə mənim dövlətim qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Özbəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsusilə sevindiricidir. İlk növbədə Sizi inamlı qələbə münasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bunu qardaşlıq və



dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərim və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki,

Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi mənə dərin təəssürat yaratdı.

Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə müntəzəm görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal

işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışıqlarımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komissiyamızın iclası olub, - həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələrində və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmiş işlər barədə bizə moruzə edəcək nümayəndə heyətlərinin üzv-

lərinə söz verəcəyik. Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.

* * *

Prezident Şavkat Mirziyoyev çıxış edərkən dedi:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dövlətə, artıq Azərbaycan torpağına ayaq basdığımız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbulə görə Sizə bir daha səmimi-qəlbən təşəkkür edirəm.

Ardı 3-cü sah.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanca dövlət səfəri

Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyədədir

Prezidentlərin geniş tərkibdə görüşü

Əvvəlki 2-ci sahə.

Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yənidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycan səfərimin təsədüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür.

Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistanda

çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə - Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsəl də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni etdi.

Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, ener-

getika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etdilər.

Dövlət başçıları əlavə tapşırıqlar verdilər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurjiya, ocaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olundu, həftədə 15 reysin həyata keçirildiyi bildirildi.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edildi. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulandı.

Mətbuata bəyanatlar

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış etdilər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.



Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Şavkat Miromonoviç. Hörmətli qonaqlar, öziz dostlar. Şavkat Miromonoviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbədən salamlayıram. Xoş gəlmisiniz!

Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərinizi Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizim qarşılıqlı dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətlərinizin göstəricisidir. Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərmiş, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət vermiş. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəyərləndirərək şöxsən görməyə imkanına malik oldum.

Mən ötən il dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda - Daşkənddə, Səmərqənddə, Xivəyə oldum. Bir daha demək istəyirəm ki, Sizin həyata keçirdiyiniz həmin dəyişikliklərin, islahatların nəticələrini əyani şəkildə gördüm. Ona görə də Sizin seçkilərdə qələbəyə tamamilə qanunauyğun idi və qardaş Özbəkistan xalqı ən düzgün seçimi etdi.

Seçkilərdən sonra Sizin ilk dövlət səfərinizi Azərbaycana etməyiniz bir daha bizim üçün böyük şərəfdir və Siz bizə böyük hörmət göstərsiniz.

Bu gün biz aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektrini müzakirə etdik. Təkcə onu deyərək ki, bizim bu gün ünsiyyətimiz üç saatdan çox çəkdi. İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətrafı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərə də münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz

bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.

Dünyümüzün ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir. Təsədüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şurasının yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qarşılıqlı münasibətlərinin, eləcə də gündəlikli kifayət qədər geniş olmasının göstəricisidir.

Sənaye kooperasiyası ilə bağlı məsələləri ətrafı təhlil etdik. Ötən ay Şuşada Hökumətlərarası Komissiyanın növbəti iclası keçirildi. Komissiya qarşılıqlı əlaqə məsələlərinin bütün spektrini ətrafı şəkilə təhlil etdi. Enerji sahəsində yaxşı perspektivlər var. Bizim enerji şirkətlərimiz sız qarşılıqlı fəaliyyətdədir. Biz nəqliyyat-logistika sahəsində yük axımının artmasını, ən əsas isə, bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Bu gün biz bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər üçün öncədən müəyyənləşdirəcək məsələləri müzakirə etdik.

Bu ay Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha əmin oldular. Biz razılığa gəldik ki, bu cür tədbirlər müntəzəm keçirilsin, çünki bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.

Xalqlarımız arasında qarşılıqlı münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qarşılıqlı dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərə də münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz

gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost təhəssüsünün miqyasını aydın şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qarşılıqlı əlaqələrimizin daha bir mərkəzi olacaqdır.

Bir neçə gün, daha dəqiq desək, dörd gün bundan əvvəl Füzuli şəhərinin ilk sakinləri - keçmiş köçkünlər doğma yurdlarına qayıdıblar. Artıq yaxın zamanlarda - azı bir aydan sonra uşaqlar Özbəkistandan olan qarşılıqlı əlaqələrimizin təməlini təşkil edən məktəbdə oxumağa başlayacaqlar.

Başqa sözlə desək, hətta barəsində indi danışıqların bizim münasibətlərin xarakterini göstərir. Bu gün bizim müzakirə etdiyimiz əməkdaşlığın bütün istiqamətləri haqqında danışıqlar əhtimal ki, minimum daha üç saat lazım olacaqdır. Buna görə də düşünürəm ki, ölkələrimizin təmsilçiləri bu gün də, sonra da artıq ünsiyyət prosesində, o cümlədən mətbuat nümayəndələri ilə də təəssüratlarını bölüşəcəklər. Həmçinin Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrinin praktiki icrasında görcək. Əminəm ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və biz onu artırmalı olacağıq.

Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayız, prezidentlərin qarşılıqlı qoşulduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütləq rejimdə nəzarət edirik. Bu, uğurlu əsas şərtlərdən biridir.

Hörmətli Şavkat Miromonoviç, bir daha Sizi salamlamaq, mənim dəvətimi qəbul edib Azərbaycana səfərə gəldiyiniz üçün təşəkkür etmək istəyirəm. Biz Sizinlə mart ayında Bakıda, Qoşulmama Hərəkatının Zirvə toplantısında görüşmüşük, ilin sonundakı mənə yenə Özbəkistana getməyi planlaşdırıram. Beləliklə, biz müntəzəm görüşəcək və ölkələrimizin ictimaiyyəti yeni nailiyyətlər barədə məlumatlandıracağıq. Sağ olun.

Sonra Özbəkistan Prezidenti bəyanatla çıxış etdi.

Ardı 4-cü sahə.

Azərbaycan-Özbəkistan sənədləri imzalanıb

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə"ni imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cəbrayıl və Özbəkistan Respublikasının iqtisadiyyat naziri Laziz Kudratov "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabət İnkişafı və İstehlakçılarnın Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol"u imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümətov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlhom Maxkamov "İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol"u imzaladılar.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov "Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol"u imzaladılar.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzaməhmədov "Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş"i imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyov Saidov "Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum"u imzaladılar.



Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyov Saidov "Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizaşız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol"u imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri

Baxtiyov Saidov "Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş"i imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyov Saidov "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi"ni imzaladılar.

Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyov Saidov "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərəfərlə strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi"ni imzaladılar.

Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri

Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyədədir

Mətbuata bəyanatlar

Prezident Şavkat Mirziyoyevin bəyanatı



Əvvəli 3-cü səh.

- Hörmətli İlham Heydər oğlu.

Əvvəlcə bizim üçün qardaş ölkə olan Azərbaycan səfərinə böyük vüsətinin başlanğıcıdır. Bu gün biz İlham Heydər oğlu ilə razılığa gəldik ki, əlaqələrimizin ayrıca proqramında hər il üçün nə edəcəyik. Sadəcə olaraq, insanlar bilməlidirlər ki, il ərzində bizdə belə mədəniyyət mübadiləsi olacaq. Sizə demək istəyirəm ki, bizdə heç vaxt belə olmayıb.

Nəqliyyat. Əgər aviasiya haqqında danışsaq, o halda bizdə həftədə 15 reys həyata keçirilir, biz isə bunu daha da artırmaq barədə razılığa gəldik. Bu, nöyi göstərir? Bir-birimizə daha çox gedib-gəldikcə biz tanıyırsınız, öyrənirik, görüşürük, yaxınlaşırıq.

Bir daha demək istəyirəm, mən məmnunam və mənə çox xoşdur ki, biz İlham Heydər oğlu ilə sizin dildə, necə deyərək, eyni dalğadayıq. Biz həmişə olduğu kimi, bu dəfə də qəti razılığa gəldik və komandanızın üzvlərinə, yəni nümayəndə heyətlərinin üzvlərinə tapşırıq verdik ki, nəzarət çox ciddi olacaq. Əgər bu nəzarət olmasaydı, haradasa biz cüzi nəzarət edə bilməseydik və ya hər dəfə soruşmasaydıq, o halda bugünkü kimi nəticələrimiz olmazdı. Əslində, bir az vaxt keçəcək, biz bütün istiqamətlərdə keyfiyyətlə tamamilə yeni səviyyəyə çıxacağıq.

Bir daha deyirəm, bugünkü görüşümüzə sadam, ondan məmnunam. Bütün azərbaycanlı dostlarımıza daha çox görüşməyimizi arzulayıram. Hörmətli İlham Heydər oğlu ilə görüşlərimiz isə bizim razılıqlarımıza yalnız müsbət təsir göstərəcək və onlar öz həllini tapacaq. Öz növbəmdə bunu demək istəyirəm və kütləvi informasiya vasitələri bilməlidir ki, mən hər görüşümdən məmnun qalırım, çünki onların nəticəsi çox böyükdür.

İlham Heydər oğlu, bir müddət keçəcək bizə törcümüçə lazım olmayacaq və ya burada iki dildə danışımağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə maliklik və bir-birimizlə ortaq dildə danışacağıq.

İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: "Mən Sizi tam başa düşürəm". Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik.



Əgər vaxt olsaydı, İlham Heydər oğlunun dediği kimi, biz sizə bütün layihələrdən danışdıq. Amma mənə, əslində, hələ çox görüşlərimiz olacaq, onlar barədə sizə söhbət açacağıq. Bunlar münasibətlərin fərqli səviyyəsini, səniyənin lokallaşdırılmasını, nəqliyyat logistikasının müxtəlif səviyyələrini təmin etmək üçün çox ciddi layihələrdir. Çünki bu gün bizim üçün, Özbəkistan üçün iqtisadiyyatımızda ümumilikdə nəqliyyat sahəsi çox ciddi komponentdir. Biz isə öz istiqamətimizi ən yaxın ölkə olan Azərbaycanla müəyyən edirik və hesab edirəm ki, bu,

yeganə düzgün qərarıdır. Əgər bu gün bizim razılığımız hər şey yerinə yetirilsə, həm Özbəkistan, həm də Azərbaycan iqtisadiyyatları üçün uğurlu olacaq.

İlham Heydər oğlunun dediği kimi, bizim yaratdığımız Ali Dövlətlərarası Şura ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz həmin strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Beləliklə, düşünürəm ki, mən ölkə Prezidenti seçildikdən sonra ilk səfərimdən çox məmnunam. Fikrimcə, bizim istiqamət vektorumuzu bu gün Özbəkistan xalqı da görür. Onlar əlbəttə ki, bizə qiymət verirlər.

Hansı qiyməti? Çox müsbət qiyməti, çünki bizdə olduqca çox istiqamət var və bütün bu istiqamətlər qəbul etdiyimiz 2030-cu ilin strategiyasına uyğundur, onlar bizim strategiyaya əlavə olunur. Bu baxımdan da biz İlham Heydər oğlu ilə olduqca çox əlavə məsələlər üzrə qeyri-standart qərarlar qəbul etdik və bu qərarlar bizim planlarımızın reallaşmasının sürətlənməsinə kömək edəcək.

Bu gün İlham Heydər oğlu deyirdi, mən də xüsusi vurğulamaq istədim ki, kütləvi informasiya vasitələri bilsinlər, Azərbaycanda Özbəkistan Mədəniyyəti

Günlərinin keçirilməsi tarixləri arasında fasilə, - mən rəqəmləri demək istəmirəm, - kifayət qədər böyük idi. Fikrimcə, bu rəqəmləri sizin çoxunuz bilirsiniz. Bilirsiniz ki, bundan sonra bizim 200-dən çox mədəniyyət, incəsənət nümayəndəsinin, ziyalılarının əksəriyyətində tamamilə başqa əhvali-ruhiyyə yaranıb. Çünki onlar gördülər ki, Azərbaycan İlham Heydər oğlunun rəhbərliyi ilə son illər ərzində necə inkişaf edir və hansı problemlər həll olunur, bizim nə qədər çox ortaq dəyərlərimiz var, tarixi köklərimiz bir-birinə nə qədər çox yaxındır. Bu baxımdan fikrim-

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanca dövlət səfəri

Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyədədir

Birinci xanımların görüşü

Avqustun 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşü olub.



Ali qonağın şərəfinə

Avqustun 22-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilib.

AZƏRTAC xəbər verir ki, ziyafət zamanı təşkil olunan konsertdə Azərbaycan və Özbəkistan musiqilərinin nümunələr səsləndirilib.



Heydər Əliyev Mərkəzi ilə tanışlıq



Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Anar Ələkbərov Ziroatxon Mirziyoyevaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərinindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Qonaq "Azərbaycan inciləri" sergisini də tanış olub. Bildirilib ki, Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu sergiddə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nüma-

yiş olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sergiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Mini Azərbaycan" sergisini isə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

Özbəkistan Prezidentinin xanımı Heydər Əliyev Mərkəzində, eyni zamanda "Musiqi alətləri: birlik və müxtəliflik" adlı sergi ilə tanış olub.

Qeyd olunub ki, burada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya - XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti sərgilənir.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan,

Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəməni və Yunanıstana aid musiqi alətləridir.

Sergidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilib.

Özbəkistanlı qonaq "Kukla incəsənətdə" sergisini isə də tanış olub. Diqqətə çatdırılıb ki, burada nümayiş etdirilən sənət əsərlərinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərdə qalib olub.

Sonra Özbəkistan Prezidentinin xanımı "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı xalça kolleksiyasına baxıb.

Məlumat verilib ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlərboyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzdə qədr gəlib çatıb.

Kolleksiyada "Yaranış", "Şikarqah", "Xan ovu", "Cəng və barış", "Bəndi-rumi", "Şəbəkəli", "Adəm və

Həvva, "Ağac", "Narlı", "Göllü", "Ləçək-turunc", "Dörd fəsil", "Tağlı", "Cəmadət" xalçaları, "Cənnət quşları" və "Cənnət bağı" dəstxalı - gəbələri kimi bənzərsiz sənət nümunələri qonağın marağına səbəb olub.

Özbəkistan Prezidentinin xanımına həmçinin "Azərbaycan xalçası - ilmələrin rəqsi" kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat verilib.

Daha sonra qonaq Heydər Əliyev Mərkəzinin Auditorium zalında olub. Bildirilib ki, bura müxtəlif tədbirlərin - konfrans, simpozium, forum, konsert və s. keçirilməsi üçün ideal məkandır. Ziroatxon Mirziyoyeva mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıb.

Sonda Özbəkistan Prezidentinin xanımı xatirə kitabına ürok sözlərini yazıb.

Qonağa "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı kitab hədiyyə olunub.

Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət



Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Fəxrə xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezi-

denti Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoydu.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Şəhidlərin xatirəsinə ehtiram



Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyev "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma



Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə

fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.



Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" 2000-ci il 25 avqust tarixli 386 nömrəli, "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təbiiq edilməsi barədə"

2000-ci il 25 avqust tarixli 388 nömrəli, "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin təbiiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli, "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2001-ci il 20 iyul tarixli 544 nömrəli, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" 2004-cü il 12 aprel tarixli 48 nömrəli, "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun təbiiq barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddə 1034; 2011, № 4, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464, № 12, maddə 2071; 2017, № 2, maddə 186; 2018, № 1, maddə 43, № 2, maddə 171, № 7 (I kitab), maddə 1448; 2019, № 4, maddə 617, № 7, maddə 1239; 2020, № 5, maddə 540, № 7, maddə 891; 2022, № 8, maddə 863; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 iyul tarixli 2209 nömrəli və 1 avqust tarixli 2270 nömrəli fərmanları) 3.3.3-cü yarımbəndində "İdarəsi" sözü "Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611; 2002, № 8, maddə 478; 2008, № 3, maddə 168, 170, № 7, maddə 618; 2011, № 4, maddə 279; 2013, № 8, maddə 893; 2016, № 4, maddə 676; 2017, № 3, maddə 353; 2018, № 5, maddə 962, № 6, maddə 1203, № 10, maddə 2003; 2019, № 4, maddə 626; 2020, № 8, maddə 1026; 2022, № 8, maddə 863; 2023, № 3, maddə 348) 3.2-1.3-cü yarımbəndində "İdarəsi" sözü "Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və

bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 1838, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585, № 12, maddələr 1398, 1425; 2022, № 1, maddə 22, № 12, maddə 1456; 2023, № 2, maddə 235, № 4, maddə 469; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2216 nömrəli və 1 avqust tarixli 2271 nömrəli fərmanları) 1.34-cü bəndində "İdarəsi" sözü "Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481; 2005, № 5, maddə 403; 2008, № 3, maddə 175, № 11, maddə 970; 2009, № 7, maddə 533, № 11, maddə 881, № 12, maddə 983; 2011, № 2, maddə 85, № 12, maddə 1138; 2012, № 11, maddə 1110; 2013, № 2, maddə 113; 2014, № 4, maddə 367, № 11, maddə 1416; 2018, № 2, maddə 190; 2020, № 7, maddə 889; 2023, № 3, maddə 348; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 iyul tarixli 2232 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 10.6-cı bəndinin birinci cümləsində "Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisindən" sözləri "və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktorundan" sözləri ilə əvəz edilsin.

5. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun təbiiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; 2018, № 12 (I kitab), maddə 2614; 2019, № 2, maddə 211; 2020, № 8, maddə 1029, № 11, maddələr 1360, 1362; 2021, № 12, maddə 1400; 2022, № 8, maddə 840; 2023, № 1, maddə 46, № 3, maddə 345; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2276 nömrəli Fərmanı) 2.4.3-cü yarımbəndində "İdarəsi" sözü "Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun təbiiq barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddə-

lör 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; 2023, № 1, maddələr 52, 66, 97, № 2, maddələr 220, 226, 231, № 3, maddələr 350, 360, 375, № 4, maddə 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyul tarixli 2190 nömrəli, 17 iyul tarixli 2221 nömrəli, 18 iyul tarixli 2228 nömrəli, 27 iyul tarixli 2251 nömrəli və 1 avqust tarixli 2272 nömrəli fərmanları) 4.31-ci bəndində "İdarəsi" sözü "Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375, № 4, maddələr 472, 483, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyul tarixli 2190 nömrəli, 17 iyul tarixli 2221 nömrəli, 18 iyul tarixli 2228 nömrəli və 1 avqust tarixli 2272 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 36.3-cü bəndində "İdarəsinin rəisi" sözləri "Agentliyinin direktoru" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun təbiiq barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun təbiiq barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; 2023, № 1, maddələr 52, 66, 97, № 2, maddələr 220, 226, 231, № 3, maddələr 350, 360, 375, № 4, maddə 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyul tarixli 2190 nömrəli, 17 iyul tarixli 2221 nömrəli, 18 iyul tarixli 2228 nömrəli, 27 iyul tarixli 2251 nömrəli, 1 avqust tarixli 2272 nömrəli və 16 avqust tarixli 2299 nömrəli fərmanları) 4.29-1-ci bəndində "İ", Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımayaya və taksini minik avtomobilləri ilə sərnişindaşımayaya münasibətdə Bakı Nəqliyyat Agentliyi" sözləri çıxarılırsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə

216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375, № 4, maddələr 472, 483, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyul tarixli 2190 nömrəli, 17 iyul tarixli 2221 nömrəli, 18 iyul tarixli 2228 nömrəli, 1 avqust tarixli 2272 nömrəli və 16 avqust tarixli 2299 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

21. 22-ci, 26-cı, 26-3-cü və 26-4-cü hissələr aşağıdakı redaksiyada verilsin:

"22. Məcəllənin 267-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - rəqəmsal inkişaf və nəqliyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, nazirliyin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, şöbə müdiri, baş məsləhətçi";

"26. Məcəllənin 362-3, 363-2, 369, 370, 370-1 və 370-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - rəqəmsal inkişaf və nəqliyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, nazirliyin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, şöbə müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, regional idarələrin müdiri, baş inspektor, böyük inspektor, aparıcı inspektor, inspektor, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri

"26-3. Məcəllənin 325.1, 326 və 552-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - rəqəmsal inkişaf və nəqliyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, regional idarələrin müdiri, baş inspektor, böyük inspektor, aparıcı inspektor, inspektor, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri

ri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

26-4. Məcəllənin 363.2 və 363.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə protokol:

26-4.1. radioqəbulədiçiq qurğuların və radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

26-4.2. radioqəbulədiçiq qurğuların və radioötürücülərin xüsusi icazə olmadan idaxına münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından - bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər";

2.2. 26-1.1-ci, 31-6.3-cü, 31-7.3-cü və 31-9.3-cü bəndlərdə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;

2.3. 26-2.1-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə, "26-cı hissəsində" sözləri "31-5.2-ci bəndində" sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmununda 26-5-ci və 26-6-cı hissələr əlavə edilsin:

"26-5. Məcəllənin 368-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə protokol:

26-5.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

26-5.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

26-6. Məcəllənin 375, 388-1.1.2, 388-1.2 və 459.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xə



İqtisadi əməkdaşlıqdan strateji tərəfdaşlığa

Azərbaycan-Macaristan dostluğu çoxşaxəli iqtisadi əlaqələrdən keçir

Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına yeni bir təkən verəcək. Dövlətimizin başçısı bu ilin yanvarında da Macarıstanla səfərdə olmuşdu. Odur ki, bu dəfə həmin səfər zamanı aparılmış sərəməli və əhatəli müzakirələrin vacibliyi vurğulandı, əldə olunmuş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq bildirildi.

Azərbaycan-Macaristan tərəfdaşlığı iqtisadi sahədə də uğurla davam edir. Gündəmdə birinci enerji məsələsidir. Belə ki, Macarıstan Azərbaycan qazının təkəv istehlakçısı deyil, eyni zamanda onu digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. İndiyədək iki ölkə arasında strateji əməkdaşlığa dair onlarca sənəd imzalanıb ki, onların da sırasındə təbii qaz əməkdaşlığı haqqında anlaşma memorandumu özünə xüsusi yer almışdır.

Azərbaycan qazının ixrac marşrutlarının şaxələndirilməsi vaxtilə həyata keçirilib bilməyən NABUKKO-nu da indidə bir növ canlandırır. Yəni

qaz interkonnektorlar vasitəsilə Bolqarıstana, sonra Rumıniyaya, Macarıstana və buradan da digər Avropa ölkələrinə çatdırılacaq. Beləliklə, Macarıstan Azərbaycan qazı alaçaq, eyni zamanda onu digər ölkələrə ötürəcək.

Aydın məsələdir ki, bu gün enerji təhlükəsizliyi bütün dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa ilə tərəfdaş olsun. Ölkəmizin bu istiqamətdə gördüyü işlərə görə Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz etibarlı tərəfdaş adlandırır.

İndi artıq "yaşıl enerji" üzrə geniş əməkdaşlığa start verilib və Macarıstan da bir sıra ölkələr kimi bu məsələnin mərkəzindədir. Keçən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanması buna aydın misaldır. Təbii ki, hər hansı bir ixrac layihəsinin həyata keçirilməsi öncədən genişmiqyaslı işlərin görülməsini, infrastrukturunu yaradılmasını tələb edir. Elektrik enerjisinin ötürülməsinin də özünəməxsus çətinlikləri və spesifik çəhətləri var. Belə ki, bərpaolunan enerjinin inteqrasiya edilməsi üçün münasib interkonnektorlara ehtiyac yaranır. Buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdə çəkiləcək elektrik xətti olduqca vacibdir. Bərpaolunan enerji mənbələrindən

elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına götirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Prezident İlham Əliyev bu il yanvarın 30-da Budapeştə həmin məsələ barədə demişdir: "Yaxın keçmişdə aşkarlanan böyük "yaşıl enerji" potensialı da Azərbaycanın önəmli daha da artırır. Əlbəttə ki, "yaşıl enerji" ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək... Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan "yaşıl enerji"ni Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar".

Bu dəfə də Azərbaycan və Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı.

Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın söhbəti zamanı həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanmasının və Qara dəniz dibi ilə elektrik xətinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi vurğulandı. Orta dahlizin əhəmiyyəti və yükdaşımalarnın artması qeyd olundu.

Macarıstanla iqtisadi əməkdaşlığın böyük hissəsini enerji məsələləri əhatə etsə də, əlaqələr təkəv bununla məhdudlaşmır. Təsədüfi deyil ki, qida sənayesi sahəsində Macarıstanın ölkəmizə investisiya qoyuluşu, özəcağılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilmişdir. Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulmuşdur.

Təqdirləyiq haldır ki, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində də fəaliyyətə başlayıblar. Bu istiqamətdə daha böyük perspektivlər mövcuddur. Eyni zamanda əml-təhsil sahəsində əməkdaşlıq davam edir. Xüsusilə Macarıstanla Azərbaycanı tələbələrə ali təhsil üzrə təqəüdlərin verilməsi, gələcəkdə pəşə təhsili sahəsində də əməkdaşlığın qurulacağı məmnunluq doğurur.

Yüksək səviyyədə Azərbaycan-Macaristan görüşlərində bütün bunlar müsbət addım kimi qiymətləndirilmişdir. Bir sözlə, ikitərəfli əlaqələr getdikcə genişləniir. Ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı davam edir.

Flora SADIQLI,
"Azərbaycan"

Azərbaycanın müdafiə naziri ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında telefon danışığı olub

Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyin Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.



SOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən verilən tapşırıqlardan irəli gələn məsələlər müzakirə olunub, iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. Yüksək səviyyəli

qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Bu xüsusda avqustun 21-də Azərbaycan-Özbəkistan biznes-forumu çərçivəsində imzalanmış sənədlərin əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycanda və Özbəkistanda neft-qaz sektorunda əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, o cümlədən karbohidrogen ehtiyatlarının işlənməsi, rəqəmsallaşma, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.

MN: "Qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır"

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat

yolları və döyüş mövqelərini yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçularımızın təhlükəsizliyinin təminatı üçün edilmiş məqsədlə av-

qustun 21-də görülmüş tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılib.

Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Xarici İşlər Nazirliyi:

"Ermənistan son zamanlar çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır"

Avqustun 21-də Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclası və ümumilikdə müzakirələrin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib.



AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı yerli medianın sualına cavab verib.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan

ərazilərində işğalı nəticəsində qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır.

Azərbaycanın XİN rəsmisinin sözlərinə görə, bu məntiqsiz addımlar uğursuzluğa düçar olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmaya çalışır.

"Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrə münasibətləri normalaşdırmaqla və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir", - deyər Ayxan Hacızadə vurğulayıb.

"Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə çağırırıq"

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə icmanın açıqlamasında bildirilib.

Açıqlamada həmçinin qeyd olunub: "Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcması Ermənistan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətli geri qayıtmaları üzrə dialoqa başlamaq çağırışı ilə Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərmişdi. Ermənistan tərəfi, o cümlədən şəxsən baş nazir Paşinyan icmanın dialoq çağırışını ləziminə dəyərliyəndirmək əvəzinə azərbaycanlıların geri qayıtmaq hüququnu inkar edən və Qərbi Azərbaycan mövzusunda təhrif edən bəyanatlar vermişdir.

Bununla əlaqədar olaraq Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin destruktiv addımlarını dayandırması və qayıdış məsələsi üzrə dialoqa iştirakını təşviq etmək çağırışı ilə BMT-nin Baş katibinə məktub göndərmişdir. BMT-nin Katibliyi İcmanın BMT-nin Baş katibinə və Er-

mənistanın baş nazirinə sözügedən məktublarını BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yaymışdır. Xatırladıq ki, icmanın fəaliyyətinin əsas məramlarını təşkil edən Qayıdış Konsepsiyası da BMT-nin rəsmi sənədi kimi yayılıb.

Bu sənədlərin BMT-də rəsmi sənədlər kimi yayılması ilə dünya ictimaiyyəti icmanın fəaliyyətinin məqsəd və prinsipləri, eləcə də dialoq təşəbbüskarı olan tərəfin məhz Qərbi Azərbaycan İcmasının olması barədə ən etibarlı şəkildə məlumatlanıb. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqa söykənən qayıdış hüququnu inkar etməsinə və icmanın məramları haqqında spekulyasiya etməsinə yer qoymur.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmış və hazırda onları reinteqrasiya etməyə çalışan Azərbaycan tərəfindən nümunə götürməyə, Ermənistan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırır".

Qərbi Azərbaycan İcması: "Çexiyanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq"

Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Laçın yolunda "blokada"nın olması ilə bağlı avqustun 22-də səsləndirdiyi reallıqdan uzaq və qərəzli iddialarını qınayırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İc-

masının yaydığı məlumatda bildirilib.

Məlumatda həmçinin deyilir: "Biz Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və onun daxili

işlərinə müdaxilə etməməyə çağırırıq.

Biz həmçinin Çexiyanı Ermənistan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq üçün bu ölkəyə təzyiqli göstərməyə çağırırıq".


Amerikalı jurnalist erməni yalanlarına uyan dünya ictimaiyyətini Azərbaycan həqiqətlərini öyrənməyə çağırır

ABŞ-nin NewsBlaze xəbər portalında Kaliforniya ştatının Qlendeyl şəhərinin separatçı erməni təbliğatının mərkəzinə çevrilməsindən və Azərbaycan həqiqətlərindən bəhs edilib.

Diasporla iş üzrə Dövlət Komitəsinə AZƏRTAC-a bildirdilər ki, ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qrinqerin qələmə aldığı məqalədə erməni mühacirlərinin çox olduğu Qlendeyl şəhərinin mərkəzində tarixə qovuşmuş münafiqlərin əks-sədasının hələ də gəlməkdə olduğu qeyd edilib. Vurğulanıb ki, çünki ermənilər Azərbaycanın Qarabağ bölgəsini "Artsax" adlandırmaqla qonşunu qonşuya, xristianları müsəlmanlara qarşı qoyublar. Bolşevik təcavüzü, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və gərgin etnik xatirələri əsasında idarə olunan erməniyəvi amerikalılar münafiqə ilə bağlı beynəlxalq aləmdə qəbul edilmiş həqiqətə məhəl qoymadan "Artsax" davasının ifrat tərəfdarlarına çevriliblər. Onun fikrincə, Qlendeyl şəhərində ermənilərin avtomagistralı bağlamaqla aksiya keçirmələri sonsuz nifrət və inamsızlığı özündə ehtiva edən, gərgin, qütbləşən mübarizənin bariz nümunəsidir.

Ermənilərin apardığı təbliğat milyonlarla insanın ölümünə səbəb olan İosif Stalinin və Adolf Hitlerin təbliğatı ilə müqayisə edən müəllif xatırladı ki, son 30 ildə Ermənistan və ABŞ-dəki erməni lobbisi məhz Azərbaycana qarşı belə nifrət təbliğatı aparmışdır.

Müəllif ermənilərin XX əsrin əvvəllərindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları törətmələri, Birinci və İkinci Qarabağ savaşları, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə 4 qətnə



məsi, Ermənistanın bu qətnəmələrə məhəl qoymaması, Azərbaycan torpaqlarında tarixi, mədəni abidələrin, yaşayış məntəqələrinin məhv edilməsi, ölkəmizin yeni ərazilərin işğalına gətirəcək yeni müharibələrlə hədələnməsi kimi faktları yerli ictimaiyyətin diqqətinə çatdırıb.

Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda yaşayan erməni vətəndaşları ilə əlaqələrin qurulması və Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ardıcıl addımlar atdığına diqqət cəlb edilib. Vurğulanıb ki, Azərbaycanın xoş məramlarına baxmayaraq, Ermənistan indiyədək sülh təşəbbüsünə və regionda normalaşma prosesinin bərqərar olunmasına əngəllər törədib. Rəsmi İrəvanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına əməl etmədiyi, silahlı qüvvələrini indiyədək Azərbaycan ərazisindən çıxarmadığı, Laçın yolu ilə silah-sursat daşıyan qüvvələri maliyyələşdirdiyi, Azərbaycanın təbii resurslarını qanun-

suz olaraq istismar etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın müstəqil dövlət kimi öz Konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun olaraq təhlükəsizliyini, sərhədləri üzərində suverenliyi təmin etmək, Ermənistanın qanunsuz, təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaratdığı bildirilib. Bu məntəqənin Azərbaycanın Qarabağdakı erməniyəvi vətəndaşlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının, eləcə də Rusiya sülhməramlı kontingentinin keçidini asanlaşdırdığı qeyd edilib.

Ermənistanın isə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə müttəmadi olaraq "regionda həyəcanlı və gərgin humanitar vəziyyət" barədə yalan məlumatlar yaydığı, tərxiatlar törətməyə davam etdiyi bir daha xatırlanıb. Ermənistan tərəfinin iyulun 15-də Azərbaycan sərhədlərini atəşə tutduğunu, iyulun 26-da isə əraziyə qaçaqmal, o

cümlədən yük avtomobilləri göndərməyə cəhd etdiyi kimi faktlar buna nümunə olaraq göstərilib.

Qarabağ bölgəsində yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün Azərbaycanın Avropa İttifaqı və BQXK-nin vasitəsilə Ağdam-Xankəndi və digər alternativ yollar təklif etdiyi, Ermənistanın həmişə olduğu kimi, bütün təkliflərə qarşı çıxdığı və alternativ yollara beton sədlər çəkərək əraziyə girişi bağladığı bildirilib.

Müəllif qeyd edib ki, bu davranış ermənilərin humanitar vəziyyətlə bağlı bəyanatlarının şantaj və manipulyasiya niyyəti daşıyan siyasi hiylədən başqa bir şey olmadığını göstərir. Ermənistanın niyyəti regiona üçüncü tərəfləri cəlb etmək və sülh prosesinin iflasına uğramasına səbəb olacağı ümidi ilə coğrafi gərginliyi genişləndirməkdir.

Məqalədə erməni lobbisinin maraqlarına xidmət edən konqresmen Adam Şifin fəaliyyəti də sərt tənqid edilib. Bildirilib ki, Konqresin üzvü qalmaq üçün erməni səsələrinə çox ehtiyacı olan konqresmen Şiff ABŞ-nin etibarlı tərəfdaşı Azərbaycanla bağlı faktları təhrif edir və ictimaiyyətə qəndəzinformasiya və nüfuzlu kütləvi informasiya vasitələri isə konqresmenin bu yolverilməz davranışını ifşa etmir. Hökumət və iri KİV sükən arxasında yatır...

Müəllif hesab edir ki, Ermənistanın hiylə və manipulyasiya orbitində olan, yalan bəyanatlar verməkdə davam edən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edən ölkələr və beynəlxalq təşkilatlar həqiqəti eşitməlidirlər. Onların əsl faktları öyrənməsi Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkilməsi və ikili standartlar siyasətinə son qoyulması ilə nəticələnə bilər.

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı üzrə 2023-2025-ci illəri əhatə edən yol xəritəsi imzalanıb

Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Nazirliyin Mətbuat xidmətidən AZƏRTAC-a bildirdilər ki, görüşdə dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafını və bütün sahələrdə möhkəmləndirilməsini əks etdirən strateji kursundan bəhs olunub, bu siyasətin enerji əməkdaşlığının inkişafında yeni səhifə açdığı diqqətə çatdırılıb. Son dövrlərdə energetika sahəsində əməkdaşlığa bağlı əldə edilmiş razılaşmaların icrası, bu çərçivədə işçi qrupun bu yaxınlarda Daşkənd şəhərində keçirilən iclası, hər iki ölkənin müvafiq nazirlikləri, eləcə də neft-qaz və elektrik enerjisi sahələrində fəaliyyət göstərən strukturları arasında müxtəlif layihələrlə əlaqədar aparılan müzakirələr müsbət məqamları kəmi vurmaqları.

Energetika naziri Pərviz Şahbazov bildirdi ki, Azərbaycan

Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair "Yol Xəritəsi" imzalanıb. On dörd istiqaməti əhatə edən yol xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur. Sonədə əsasən, Azərbaycan və Özbəkistan bərpaulan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər. Həmçinin bu il iyulun 26-da "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC ilə "Azər-enerji" ASC arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi yol xəritəsində əks olunub.

Görüş çərçivəsində "Azərbaycan Respublikasının Ener-

"Böyük qayıdış" proqramı sürətlə icra olunur

Füzuli şəhərinə daha 23 ailə yola salınıb



Əvvəlki 1-ci sahə.

Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürüldü.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könlüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yarandı. Daha da gözəlşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına gə-

rə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 70 ailə, yəni 247 nəfər daimi məskunlaşması təmin edilib.

AZƏRTAC

Uydurma iddialar

Ermənistan indi də azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasət yürüdü

Ermənistanın Azərbaycana qarşı məkrli siyasəti sənəklənə bilər. Məğlub ölkə hər vaxtda yolunuza "daş" qoymağa çalışır, müxtəlif tərxiatlar törədib. Hayastan sözdə ərazi bütövlüyümüzü tanıdığına rəsmi şəkildə bəyan etmə, əməldə yenə eybəcər xislətdən əl çəkmir.

Xalqımız hər zaman ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qəsd edən mənfur niyyətlili ermənilər tərəfindən dəfələrlə kütləvi qırğınlara, soyqırımlarına məruz qalıb. Böyük zəfərdən keçən üç ilə yaxın müddətdə isə qarşı tərəf bölgədə barışğa nail olub, sülh müqaviləsinin bağlanması istiqamətində heç bir addım atmayıb.

30 il boyunca münafiqəni hərbi yolla həll etməmək üçün səbrini göstərən Azərbaycan yenə də böyüklük nümayiş etdirir. Bu həm diplomatik, həm də hərbi məyanda qarşımızda diz çökməyə məcbur olan Ermənistanın özünə də yaxşı məlumdur.

Ermənistan uğursuzluqlarını müxtəlif yalanlarla pərdələməyə çalışır

Ermənistan yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir, müxtəlif manipulyasiyalar edərək Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayınmağa çalışır. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanat yayıb.

Avqustun 21-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bir daha Hayastanın son günlərdəki tərxiatlarından danışaraq bildirdi ki,

Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız BMT-nin Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır: "Məntiqsiz addımlar uğursuzluğa düşür olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır".

Həmçinin qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyi ölkə ictimaiyyətinə həqiqətə uyğun olmayan gözləntiləri formalaşdırmaq və yalanduza izahatlar vermək əvəzinə beynəlxalq münasibətləri normalaşdırmaq və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir.

Azərbaycanofobiya siyasətinin təzahürü

Azərbaycan döfərlər Ermənistanla sülh təklif etsə də, rəsmi İrəvan yenə

də xislətdən əl çəkmir. BMT-nin Təhlükəsizlik Şurasının iclasında öz yalan iddialarını qaldırır, heç bir əsas olmadan Laçın yolunun "blokada" alndığını, "humanitar böhran" yarandığını bildirir.

Azərbaycanofobiya siyasətinin təzahürü olan fikirlər fasiləsiz olaraq ermənilər tərəfindən sosial şəbəkələrdə yayılır və müxtəlif kanallər vasitəsilə tələq olunur.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın bununla bağlı yaydığı məlumatda bildirilir ki, sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətdən əl çəkmir: "Yayımlanan şərhər arasında Azərbaycanın Yer üzündən silinməsi, ölkəmizə qarşı müxtəlif çirkin tərxiatlarla əl atılmasının labüdlüyü kimi yanaşmalar yer alır ki, bu da məhz Ermənistan dövlət siyasətinin bir hissəsinə çevrilmiş etnik nifrət çağırışları fonunda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşdırılması ilə bağlıdır".

Məlumatda o da qeyd olunub ki, son günlər azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışların sosial mediadakı müzakirələrdə geniş şəkildə əks olunması ciddi narahatlıq yaradır. Ermənistan tərəfindən tarixən müxtəlif türk-azərbaycanlı diplomatlara, dövlət xadimlərinə qarşı terror siyasəti həyata keçirilib. Hətta müasir dövrümüzədək də belə cinayət əməlləri "qəhrəmanlıq" kimi təqdim olunur, "Nəmezis" terror

əməliyyatı ilə yanaşı cəynadlı abidə ucaldırıldı, "tanınmış" şəxslər çıxışlarında bu cür dəhşətli "əhənə"lərə istinad edirlər ki, bu da həmin terroriyyətlili fikirlərin əhali tərəfindən dəstəklənməsinə gətirib çıxarır.

"Regionda sülhün bərqərar olunması naminə Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətin təşviqinə yol açan siyasətdən əl çəkməli, aidiyyəti beynəlxalq təşkilatlar isə insan hüquqlarının təməl prinsiplərinə zidd olan bu siyasətin qarşısını alınması istiqamətində zəruri tədbirləri görməlidirlər", - deyər ombudsman qeyd edir.

Ermənistan hər vaxtda sülhün bərpasına mane olmaqda davam edir. Lakin düşmən unutmamalıdır ki, 44 gün ərzində 30 illik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün 2020-ci ildəkindən daha güclüdür. Düşmənin tərxiatları davam edərsə, "dəmir yumruq" yenidən işə düşər bilər və bunun da nə ilə nəticələncəyi haylara yaxşı bəllidir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin ayaq səslərini eşidəndə silahını, dövlətinin bayrağını atıb şəfərsizcəsinə qaçan haylar indi sosial şəbəkələrdə "klaviatura qəhrəmanı"na çevriliblər. Öz sosial şəbəkələrində "Azərbaycanın Yer üzündən silinməsi" iddiasını səsləndirənlər yəqin ki, yenidən müharibə olacağı təqdirdə buna tam əksinə şahidlik etmiş olacaqlar.

Ülkər XASPOLADOVA, "Azərbaycan"

Ailələrə mənzillərin açarları təhvil verilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 22-də daha 23 ailə Füzuli şəhərində məskunlaşdı.

AZƏRTAC xəbər verir ki, yenidən çiçəklənən Füzuli şəhəri doğma sakinlərin qarşılamasına davam edir.

Dünya Bakıdan bu səhərə yola salınan növbəti köç karvanı ünvanına çatıb. Beləliklə, 23 ailə olmaqla 89 Füzuli sakinini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin



əməkdaşları tərəfindən böyük coşğu ilə qarşılanıblar.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, şəhidlərə Al-

lahdan rəhmət diləyib, qazilərə cənsəngi arzulayıblar.

Füzuli şəhərinə qayıdan ailələr böyük sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 70 ailə olmaqla ümumilikdə 247 nəfər daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcəkdir.

REGIONLAR

Ağstafada Heydər Əliyev və Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilmişdir



Ağstafada "Heydər Əliyevin dövlətçilik ideyaları və müstəqil Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilmişdir.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan tədbir Ulu Öndər abidəsi-

nin ziyarəti ilə başlamışdır. Sonra çıxışlar olmuşdur. Çıxış edənlər bildirmişlər ki, ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Lider hər zaman gənclərə xüsusi qayğıkeşliklə yanaşmış, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət vermişdir. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilir.

Tədbir rayon idmançıların nümünəvi çıxışları və istedadlı gənclərin təqdimatında geniş konsert proqramı ilə yekunlaşmışdır.

"Azərbaycan"

"Arim, balım, pətəyim"

Azərbaycanda arıçılığa maraq qadınlar arasında da artır

Dünyanın ən nadir peşələrindən biri arıçılıqdır desək, yanılmırıq. Elə arılar da Tanrının ən sevimli və bütün müqəddəs kitablarda adı keçən nadir varlıqlarıdır. Bir para kənd uşaqları kimi biz də arıların içində yaşamış və atamızın bal arıları haqqında söhbətlərinə saatlarla qulaq asmışıq.

Unudulmaz xatirələrdir.

Arı pətəyinin uğıltusundan atam arıların hal-əhvalından xəbər tutardı. Bilərdi ki, acılar, yoxsa əməlli-başlı bal yığıblar. Yazda arılar pətəklərdən çıxıb göydə bulud kimi uçardılar. Arılar belə beçə verib artardı. Biz də ölmizə keçən vedrə-qazandan alıb daşla döyəcəyirdik ki, arılar yağış yağacağı "zənn" et-sinlər, uçub uzağa getməsinlər, elə yaxınlıqdakı ağaclardan birinin budaqlarına qon-sunlar. Sonra atam gəlib bu-dağı kəsər, ehmalca arıları sərbətin içinə silkələyirdi. O vaxtları yeşik falan olmazdı.

Yazboyu atamızın tapşırığı ilə pətəkdə bala toy tutan kələsələri qırardığı ki, balı xuduru yeməsinlər. Payızda gəndəbaş başı qaralanda arıların balını çəkərdik. Bidonlarla balmız olardı. Evə gələndə uzaqdan balın qoxusu ağılmızı aparardı. 3 litrlik balonu 10 manata satırdıq. O vaxt 10 manat sanballı pul idi. İki balon bala bir cüt ayaqqa balmı almaq olurdu. Atalar demişkən, "bal tutan barmaq yalayardı".

Aradan 50 ilə yaxın vaxt keçib. İndi biz 4 qardaşdan yalnız birinin qapısında arı var. Çətin işdir, səliqə-sahman, naz tələb edir, üstəlik hava ildən-ilə dəyişir. O zaman pətəyi qoyurdular bir yerə və onu illərlə yerindən tərpətməzdilər. Bal da bol olardı. Amma indi bal almaq üçün deridən-qabıqdan çıxmalı, tərəkəmə necə qoyunu

dağda-aranda gözdürsən, sən də elə etməlisən. Arını gözdürməsən, balın olmayacaq.

Bundan başqa, bütün dünyada arıların qırılmaq təhlükəsi artır. Təsədüfi deyil ki, bu gün dünyada ən çətin problemlərdən biri də arıların sağ qalmasıdır. Planetin elə bölgələri var ki, orada arıların tən yarısı qırılıb. Bunun əsas səbəblərindən biri meyvə bağlarına verilən saysız herbisidlərdir. Məsələn, elə ölkələr var ki, orada bağlara ildə 15 dəfəyə qədər dərman verilir. Belə bağların yaxınlığında arı saxlamaq müşkülü işdir.

Arılar qırıldıca isə bağlarda təbii tozlanma azalır, məhsuldarlıq aşağı düşür. Bu, arıçılığın inkişafına da mənfi təsir edir, ailəsinə dolandıran yüzlərlə arıcının ruzisini öləndirir. Hələ yetişdirilən kənd təsərrüfatı məhsullarının 30 faizinin arıların apardığı tozlanmadan asılı olduğunu demirik. Deməli, arı olmasa, insanlar ciddi problemlərlə üzləşə bilərlər. O üzündən son onilliklərdə ökin sahələrinin genişlənməsi sayəsində arıların məskunlaşmaq istəyində artımın ərazilərin gətirdikləri ərazilərin gətirdikcə azalmasının fərqi varmalyıq. Həmçinin onun da fərqi varmalyıq ki, arıların yaşamasına əngəl törədən səbəblərdən biri də havaların çirklənməsinin artmasıdır. Vəziyyət o qədər ağırdır ki, planetar miqyasda bözi pestisidlərin yayılmasına qadağalar qoyulur və 2030-cu ilədək onların üç-



dəkisinin yayılmasının qarşısının alınması nəzərdə tutulur. Yeri gəlmişkən, qeyd edək ki, dövlətləri, beynəlxalq qurumları, müvafiq təşkilatları və sadəcə məsələyə biganə qala bilməyən insanları arıların qorunmasına yönəltməyə, onların yaşadıqları ərazilərdə məskən salmasına gücləndirmək üçün 20 May Dünya Arılar Günü elan edilmişdir.

Bu gün arılar da bözi xəstəliklərdən əziyyət çəkirlər. Odur ki, ölkəmizdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə atılan addımların sayı artır. Bu günlər nazirliyin iştirakı ilə arıları "Varroa" gənələrindən təmizləyən qurğunun təqdimatı baş tutmuşdur. "PAŞA Holding"nin dəstəyi ilə həyata keçirilən təqdimatda Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində artırılacaq sahədə fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə təlim də keçirilmişdir. Zaqatala

rayonunda keçirilən təlimdə Qax, Zaqatala və Balakən rayonları üzrə ümumilikdə 70 fermer qadın iştirak etmişdir. Təlim arıçılıqda yeni innovativ üsullar, arıçılıq məhsullarının istehsal həcmini artırmaq strategiyaları və digər mövzuları əhatə etmişdir. Təlimdə həmçinin orta illik temperaturun artması ilə birlikdə çoxalan və arıçılıq təsərrüfatlarına zərər vuran "Varroa" gənələrinin yaratdığı risklərdən və bu gənələrə qarşı görüləcək profilaktik tədbirlərdən danışılmışdır. Təlim zamanı arıları həmin gənələrdən təmizləmək üçün yaradılan yeni "ANTIVARROA" qurğusu arıçılara təqdim edilmiş, avadanlıq barədə xanım arıçılara ətraflı məlumat verilmişdir. Professorlar Vaqif Rüstəmov və Vüqar Əliyev tərəfindən ixtira edilən qurğu təlim zamanı uğurla sınaqdan keçirilmişdir. Təcrübədən sonra fermer qadınlar qurğunu öz təsərrüfatlarında istifadə edə-

kəllərinə maraqlı olduqlarını bildirmişlər.

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədilə icra edilir. Bu günədək layihəyə 1350-yə yaxın müraciət daxil olmuş, layihə kriteriyalarına cavab verən 274 müraciətinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılmışdır. Layihənin tələblərinə cavab verən ümumilikdə 177 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlər dəstək verilmişdir.

Bütün bunlar belə qənaətdə gəlməyə əsas verir ki, Azərbaycanda arıçılıq bütün çətinliklərə və problemlərə baxmayaraq, mütorəqqi yollarla inkişaf edir.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

"Məşğulluğa dəstək layihəsi" çərçivəsində təşkil edilmiş müsabiqənin iştirakçıları ilə Gəncədə görüş olub

Dünya Bankının maliyyə dəstəyi ilə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Məşğulluğa dəstək layihəsi" çərçivəsində təşkil edilmiş "Həvəsləndirmə və biznes müəqafatı" müsabiqəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib.



Çisi Vüsal Mirzəyev, Gəncə KOB İnkişaf Mərkəzinin rəhbəri İlkin Dövlətov və başqaları iştirak ediblər.

Benefisiarlara layihə çərçivəsində həyata keçirilən əlavə dəstəkləyici tədbirlər, cari müsabiqənin bundan sonrakı mərhələləri haqqında

məlumat verilib, iştirakçıların suallarına cavablandırılıb. Həmçinin KOBİA-nın sahibkarlara verdiyi dəstək mexanizmləri diqqətə çatdırılıb. Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən müsabiqə iştirakçılarına göstəriləcək yardım qeyd olunub.

DMA daha 850-dək şəxsi peşə hazırlığına cəlb edib

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən daha 850-dək şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Onlardan 600 nəfəri üçün agentliyin Bakı, Gəncə və Göyçay, qalanları üçün özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, insan resursları mütəxəssisi, mühasib, xalçaçı, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr öyrədilir. Kurs müddətində müdafiəçilərə nəzəri və praktiki biliklər tədris olunur.

Kursları uğurla bitirən şəxslərin məşğulluğunun təminatına dəstək göstəriləcək.

Sahibkarlar sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırıblar

Sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştli notisiyada rezidentlər bu günə qədər 455 milyon manata yaxın vəsaitə qənaət ediblər.

Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyatdan alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu

verilib və bunlardan 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu gündə sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690



milyon manata yaxın investisiyanın yatırılması, 5200-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Qazaxda tezliklə yeni üzüm emalı müəssisəsi fəaliyyətə başlayacaq

Ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da səmərəsini verir.

İstismara tam hazır olan daha bir sahibkarlıq obyekt - üzüm emalı müəssisəsinin istifadəyə verilməsi rayonda həm istehsal olunan üzümün emalında mövcud problemləri aradan qaldıracaq, həm də rayon sakinlərinin işlə təminatına müəyyən qədər dəstək verəcək.

Müəssisə rəhbəri Bəhruz Dilbazi fəaliyyətə başlayacaq istehsal müəssisəsi haqqında məlumat verərək demişdir ki, ümumi torpaq sahəsi 1,05 hektar, istehsal sahəsi 380 kvadratmetr olan müəssisənin inşasına 2021-ci ilin

yanvar ayında başlanılmışdır. Təmir-tikinti işləri, avadanlıqların xaricdən alınması, quraşdırılması da daxil olmaqla müəssisənin ertəsiyə gətirilməsinə 1 milyon 100 min manat investisiya qoyulmuşdur. Zavodda quraşdırılan avadanlıqlar əsasən İtaliya istehsalıdır. Gələcəkdə müəssisənin istehsal sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, müəssisədə əsasən yerli üzüm sortlarından sərbə, eyni zamanda üzüm, alma sirkəsi, müxtəlif meyvə şirələri istehsal olunacaq. Xammal Bala Çaylı kəndində müəssisəyə məxsus 6,3 hektar üzüm, 1,2 hektar meyvə bağından yığılacaq.

Samux taxılçılarından rekord nəticə

Bu il Samux rayonunun fermerləri taxıl istehsalında rekord göstəriciyə nail olmuşlar. 13 min 400,6 hektar sahədə taxıl biçini aparılmışdır. Onun 7793 hektarı fərdi təsərrüfatların, 5607,6 hektarı kənd təsərrüfatı müəssisələrinin payına düşür.

Biçilən sahələrin 7398,5 hektarı buğda, 6002,1 hektarı arpa olmuşdur. Sahələrdən 52 min 989,5 ton məhsul yığılmışdır ki, bu da ray-

yonun tarixində ən yüksək göstəricidir. İstehsal olunan taxılın 31300 tonu buğda, 21689,5 tonu arpadır. Məhsuldarlıq 39,5 sentnerə çatmışdır.

Rayon fermerləri qazanılan uğuru bir sıra amillərlə, o cümlədən Şəmkir Maşın Su Kəmərinin işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən, yüksək məhsuldarlıq toxum növlərindən istifadə edilməsi və normal iqlim şəraiti ilə əlaqələndirirlər.

Tovuzlu fermerlər bu il də yüksək göstəricilər qazanırlar

Hazırda rayonda kartof, üzüm və digər məhsulların yığımın qızın çağıdır. Cari il ötən ilə nisbətən məhsul yığım bir qədər gecikməyə, əkinçilər havalardan əlverişli keçməsinə maksimum istifadə etməyə çalışırlar.

Rayonun statistika idarəsindən aldığımız məlumata görə, cari ilin məhsulu üçün 26 min 564,8 hektar sahədə əkin aparılmışdır. Əvvəlki ilə müqayisədə 440,8 hek-

tar əkin sahələri, o sradan bağılıq və üzümçülük sahələri genişləndirilmişdir. Avqustun 1-nə olan məlumata görə, rayon üzrə 15 min hektardan 59 min

512,2 ton taxıl biçilmişdir. Hər hektarın məhsuldarlığı 39,6 sentner olmuşdur. 5 min 271,2 hektar kartof sahəsinin 4782 hektarından isə 136 min 55 ton məhsul götürülmüş, məhsuldarlıq 284,5 sentnerə çatdırılmışdır.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Taxıl, moruq, üzüm...

Göygöl rayonunun bərəkətli torpağında yetişməyən məhsul yoxdur

Son illər Göygöl rayonunun iqtisadi həyatında müşahidə olunan sürətli inkişaf özünü aqrar sahədə daha çox göstərir ki, bunun da əsas səbəbi dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına verdiyi dəstəkdir.

Dövlət tərəfindən fermerlərə verilən subsidiyalar, onların texnika təminatı, yanacaq və sürtkü yağları, eləcə də gübrə və ziyanvericilərə qarşı dərman preparatları ilə güzəştli təminatı istehsalçılarda ciddi stimul yaratmışdır. Rayonun fermerləri hər il olduğu kimi, cari il də çalışırlar ki, əkin və becərmə zamanı çəkdikləri zəhmət yerlə qalmasın. Bu



günlər rayon ərazisində fəaliyyət göstərən əkinçilik təsərrüfatlarının işi ətraflı təhlil olunmuşdur. Bildirilmişdir ki, cari ilin məhsulu üçün səpilməsi 5044 hektardan 8252 ton

taxıl yığılmışdır. Biçilmiş məhsulun 5005 tonu buğda, 3247 tonu arpa olmuşdur ki, bunlar da əvvəlki ilin göstəricisindən çoxdur. Məhsulu toplanmış taxıl sahələrinin 150,8

hektarında qarğıdalı, günəbaxan və darı ekilmişdir.

Göygöl rayonunda moruqçuluğun qədim ənənəsi var. Hazırda rayon üzrə 138 hektar sahədə əkin aparılmış, bu sahələrdən indiyədək 35 tondan artıq moruq toplanmışdır. Yığım işi davam edir. Bundan əlavə, plantasiyalarda bol üzüm yetişdirilmişdir. Bağbanlar yetişdirilmiş məhsulu vaxtında və itkisiz toplayaraq təhvil vermək üçün əllərindən gələni əsirgəməyiblər. Digər kənd təsərrüfatı məhsullarının, o cümlədən bostan bitkilərinin, çığundurun qısa müddətdə yığılmasını təmin etmək üçün də bütün imkanlar səfərbərlənmişdir.

S.YUNISOĞLU,
"Azərbaycan"

◆ Mənəviyyatımız

Körpəmiz layladan, toyumuz adətdən, yasımız ağıdan niyə ayrı düşüb

Çoxdandır fikrimizdə dolaşan bu mövzunu bölgələrimizin birindəki istirahət mərkəzində dincələrkən şahidi olduğumuz hadisə təzələdi. Öz şəxsi minik maşını ilə istirahətə gələn gənc ailənin təxminən bir yaşlı körpəsinin yolda yorulduğundan, yoxsa havasını-suyunu dəyişdiyindən yuxusu pozulmuşdu. Valideynlərin narahatlığı qonşu kottecdəki yaşlı qadının diqqətindən yayınmadı, odur ki, onlara sarı gəldi.

- Evdə bu uşağı necə yuxuya verirsiniz, qızım? - deyər qadın körpənin anasından xəbər aldı.

Uşağın anası cavab verməyə macal tapınca atası əlində tutduğu mobil telefonun ekranını sığallaqla oradan mahını səsi gəlirdi:

*Dandini, dandini dastana,
Danalar girmiş bostana...*

Lakin "bostana girən danalar" balaca oğlanı daha da hürkütdü.

"Ay lüli, ay lüli, ay da lüleki lüli", - deyər yutubdan dad qoparan rus nədə də uşağı uyuda bilmədi. Növbə çatdı "Beybi şarka". Körpə totuq tölünü telefona uzadaraq orada ingiliscə oxuyan qızı sanki özündən uzaqlaşdırmaq istəyirdi.

Öz nəvələri çoxdan böyümüş qoca qadın birinci dəfədir belə bir çoxdillə popuri dinlədiyindən mat-məttəl qalmışdı. Bərdən nə fikirləşsə, əllərini uşağa sarı uzadıb onu anasından aldı, ehmalca qucağına götürüb kəlağayısının ucu ilə körpənin alnını sığallayaraq sığallağa həzin səsə oxumağa başladı:

*Layla dedim yatasan,
Qızılgülü batasan,
Qızılğüllər içində
Şirin yuxu tapasan.*

Göz qapaqları yavaş-yavaş qovuşmağa başlayan körpə elə bil, doğrudan da, qızılgül ot-

rindən məst olurdu... Bu, laylalarını saçıdığı ötir idi.

Bu, analarımızın saf duyğularının, balası ilə bağlı tükənməyən arzularının əks-sədası olan bənərsiz bir nəğmə idi. Bu, ana südü ilə bərabər, qanımıza, canımıza hopan sonsuz sevginin, yaşamaq eşqinin ifadəsi, izahı çətin olan bir hikmət, bir həyat fəlsəfəsi idi. Bu, ana laylası idi!

Təəssüf ki, bu gün laylalarımız unudulur. Gənc analar layla deyər bilmirlər, bəlkə də sadəcə demək həvəsində deyillər. Mübahisə edə bilirik ki, heç universitetin Filologiya fakültəsini bitirmiş xanım da balasına layla çalmır. Bunu maraqlı üçün yeddi gənc ana arasında keçirdiyimiz kiçik sorğu da təsdiqlədi.

*Nərgizi üzüm layla,
Telinə düzüm layla,
Sən böyü, mən qocalım,
Toyunda süzüm layla.*

Bayatı şəkildə belə gözəl laylalarımız olduğu halda nə üçün uşaqlarımıza yutub kəllərindən əcnəbi mahınlara səsləndiririk? Üzərdən düşünməli hal deyilmi?

Yeri gəlmişkən, qeyd edək ki, bayatlarımız da unudulur. Hansı gəncdən xahiş etsək ki, bir bayatı de, bunu zarafat sanar: "Nə bayatı? İndi bayatı zamanıdır?" Bax, bu bir gəncdən aldığımız cavabdır.

Qardaşın toyu olan başqa bir gəncə isə anası dörd misranı əzbərləyə bilmədi. Ənənəyə görə, gəlinin belinə qırmızı



bağlayan qayını ona el arasında çox məşhur olan bu bayatı neməli idi:

*Anam-bacım qız gəlin,
Əli-ayağı düz gəlin,
Yeddi oğul istəyərəm,
Bircə dənə qız, gəlin!*

Bunu yadında saxlaya bilmədiyindən qayının dili topuq çaldı və o, çox part oldu. Nə yaxşı ki, bir zarafatçı xanım ortaya söz atdı:

- Onsuz da yeddi oğul, bir qız indiki zamanda çoxdur. Ay bala, elə öz sözlərinlə de ki, hələsindən üç-dördü olsa, bəsdir.

Qadının bu riyazi tənliyinə hamı güldü və portlik aradan qalxdı...

De, üroyin boşalsın, de, saktılış... Bu məsləhəti isə dünyagörmüş ağbırəklərimiz ən öziz, ən doğma adamımızı itirənlərə verir. Əsl bir psixoloq məsləhəti deyilmi? Beləliklə, söz gəlib çıxdı ağlaların üstünə. Ana-bacılarımızın heç birinə ağı demək qismət olmasın. Amma nə etməli ki, dünya gəlimli-gedimli, bir ucu ölümlü... "Toyunku oynamaq, vaxtını ağlamaq" deyib əcdadlarımız. Burada da dərin bir mənə var. Axi ağlamaq insanı sakitləşdirir, o cümlədən ağı da. Məsələn, Tovuzun Ağdam kəndində ən doğma ada-

*Flora SADIQLI,
"Azərbaycan"*

"Ağ ölüm"dən necə xilas olmalı

Türkiyənin Moodist Psixiatriya və Nevrologiya Klinikasının baş həkimi, professor Kültegin Ögel ən uğurlu tibbi mübarizə metodlarından danışır

Dünyanı çənginə alan "ağ ölüm"lə mübarizə artıq əksər dövlətlərin prioritet istiqamətlərindən birinə çevrilib. Statistika da göstərir ki, ildən-ilə narkotik qurbanlarının, istəyərək və ya istəməyərək bu maddələrin aludəçisinə çevrilənlərin sayı artır. Bu baxımdan narkomanıya ilə mübarizə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, məktəblərə zərərli barədə məlumatlar verilir. Demək olar ki, ictimai yerlərdə tez-tez narkotikin gətirdiyi "ağ ölüm"lə mübarizəyə dair reklamlara rast gəlik. Təbii ki, narkomanıyaya qalib gəlməyin ən effektiv yolu ilk növbədə bu maddələri satanlar, təbliğ edənlər ilə mübarizədir. Narkotik vasitələri, psixotrop maddələri sataraq uşaqların, gənclərin həyatını məhv edənlərə, bu sahəni özünə biznes fəaliyyəti seçənlərə qarşı qanunauyğun olaraq sərt tədbirlərin görülməsi ən vacib məsələdir.



Ölkəmizdə də narkomanıya ilə mübarizə istiqamətində ciddi tədbirlər həyata keçirilir, ictimai maarifləndirmə işi aparılır. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" mühüm rol oynayır.

Proqramın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır. Eyni zamanda narkomanlığa düşərək olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlər də dövlət proqramında yer alıb.

önəmli faktordur. Buna görə farmakoloji və psixososial müalicələrin yanaşı aparılması daha uğurlu olur. Bundan başqa, ailə üzvlərinin və ətrafındakı digər şəxslərin dost-tanışın da müalicə prosesinə cəlb olunmasının müsbət təsirləri var.

Narkotik aludəçilərinin müalicəsi zamanı onların digər istifadəçilərlə birlikdə müalicə almasında bir problem olmadığına deyən professor bildirdi ki, hətta bəzən bu, daha məqsəduyğun hesab olunur. İlk mərhələdə həmin şəxslərin ətrafdakılardan izolyasiyası önəmli olsa da,



Narkomanıya ilə mübarizədə ən yeni, effektiv müalicə üsulları

Dünyanı bürüyən bu belə ilə mübarizədə qalib gəlmək üçün beynəlxalq əməkdaşlıq, bu istiqamətdə qazanılan təcrübəni öyrənib ən təsirli tədbirlər görmək xüsusilə vacibdir. Bos hazırda beynəlxalq miqyasda narkomanıya ilə mübarizə tədbirləri necə aparılır? Narkotik istifadəçilərinin asılılıqdan xilas olması üçün ən effektiv müalicə üsulları hansılardır? Bu suallara cavab tapmaq üçün Türkiyənin bu sahədə ən yaxşı müalicə və reabilitasiya mərkəzi sayılan Moodist Psixiatriya və Nevrologiya Klinikasının baş həkimi, professor Kültegin Ögel müraciət etdik.

O, söhbətində narkomanıya ilə mübarizədə tətbiq olunan ən müalicə üsullarından danışdı. Həkim qeyd etdi ki, narkotik asılılığı ilə bağlı ən effektiv üsulları preventiv və müalicə mərhələsi olaraq iki yerə ayırmaq olar. Onun sözlərinə görə, qabaqcıl tədbirlər zamanı narkotikdən istifadənin qarşısının alınması strategiyaları ilə yanaşı, son illər risk qrupuna daxil olan uşaq və gənclərə istiqamətlənən tədbirlər də mühüm yer tutur.

K.Ögel dedi ki, müalicə mərhələsində qısamüddətli müdaxilə mühüm rol oynayır, çünki hər kateqoriyadan olan şəxslər kompleks müdaxilənin tətbiqi ilə razılaşmır. Bu baxımdan qısamüddətli müalicə çoxları üçün uyğun hesab olunur.

Baş həkim vurğuladı ki, Türkiyədə narkotik asılılıqdan müalicə məqsədli reabilitasiya mərkəzləri yeni qurulmaqla, bu klinikalarda detoksifikasiya və ambulator monitorinq üçün ən təsirli müalicələr həyata keçirilir: "Dünyada tətbiq olunan bütün üsullardan və effektivliyi sübut edilmiş depo inyeksiya dərmanlarından istifadə olunur. Bu dərmanlar 3 ay ərzində təsirli olur. Türkiyədə bəzi mərkəzlərdə tətbiq olunan intensiv ambulator müalicə proqramlarının da sağlamlığa təsirli olduğu müəyyən edilmiş".

Narkotik istifadəçilərinə tətbiq olunan fərdi proqramlar

K.Ögel qeyd etdi ki, dərman vasitələri və psixoterapiya əsas müalicə üsullarıdır. Müalicə alan narkotik istifadəçisinin asılılıqdan xilas olması ilə bərabər, normal sosial həyata qayıtması uğurlu işin əsasıdır. Yəni belə insanların öz işlərini görməsi



muəyyən meylli ola bilər. Bu baxımdan psixoloji və ya nevroloji problemləri olanların daha çox risk faktoru olduğunu deyər bilərik. Amma sağalma müddətində psixoloji problemlərin müalicəsi də böyük rol oynayır".

"Moodist"də narkotik istifadəçilərinin sağlamlığı, tezliklə normal həyata qayıtması üçün fərdi proqramlar tətbiq olunur. Bu barədə məlumat verən baş həkim qeyd etdi ki, "BapSoft" adlandırılan proqramla müraciət edən şəxslərin ilkin müayinəsi həyata keçirilir. Onların qiymətləndirilərək riskləri və ehtiyacları müəyyən edilir və buna uyğun olaraq Fərdi Bərpa Proqramı (CRP) həyata keçirilir. "Bu, fərdiləşdirilmiş proqramdır. Xəstəyə həm narkotik asılılığı haqqında psixoterapiya verilir, həm də onu müşayiət edən psixi problemlərə müalicə olunur. Qrup terapiyalarında ən yeni, geniş yayılmış metodlar tətbiq olunur və narkotik istifadəçisi gündə ən azı 2 dəfə bu terapiyaya qoşulur", - deyər həkim olavə edib.

Gözlərinizi qoruyun

Düzgün seçilməyən gün eynəklərinin böyük zərərli var

Yay fəsli, isti havalar, günəş şüaları hər birimizin əhvalını xoş edir, endorfin hormonunun artmasına səbəb olur. Günəş şüaları orqanizminizə faydalı olmaqla yanaşı, onun zərərli təsirləri də mövcuddur. Ultrabənövşəyi şüalara qarşı isə ən həssas olan orqanımız gözlərimizdir. Buna görə də gün eynəklərinin seçimi, onlardan istifadə qaydaları olduqca önəmli.



başımızı yuxarı-aşağı hərəkət etməklə keyfiyyətini yoxlamaq mümkündür. Məsələn, gün eynəyini taxıb hər hansı bir düz əşyaya baxa bilərsiniz. Əgər şüşə keyfiyyətlidirsə, xətdə heç bir əyilmə, qırılma olmayacaq.

"Gün eynəyi alarkən bizə polioroid şüşələr də təklif edilir. Onlar müəyyən qədər işıq yansımalarının qarşısını alır. Belə eynəklər daha çox sürücü, alpinist və dağçılara tövsiyə edilir. Astiqmatizmi yüksək olan insanlar eynəklər taxmalıdırlar. Onlar həm gün, həm optik eynəklərdir. Rəngləri açıq havada tündləşir, qapalı məkanda isə açılır", - deyər həkim vurğulayır.

Uşaqlar da göz eynəklərindən istifadə etməlidirlər

Uşaqlara 3-4 yaşdan etibarən göz eynəyi taxmaq tövsiyə olunur. Körpə yaşında olan uşaqların isə gün eynəyi taxmasına ehtiyac yoxdur. Albinizm və anadangəlmə irsi çatışmazlıq xəstəliklərində gözlərdə pigment çatışmazlığı olduğundan həmin uşaqlara bir yaşından etibarən gün eynəyi taxmaq məsləhət görülür.

Uşaqlar gün eynəklərini uzun müddət taxma bilmədikləri üçün günəşli günlərdə şlyapa və papaqlardan istifadə etməlidirlər. Həkim-oftalmoloqun fikrincə, astiqmatizmi yüksək olan, göz əməliyyatı edilən xəstələr, həmçinin açıq havada çalışan, günəş şüalarına uzun müddət birləşən, günəş şüalarına uzun müddət birləşən məruz qalan işçilər də gün eynəklərindən istifadə etməlidirlər. Gün eynəklərindən yalnız günəşli havalarda deyil, küləkli günlərdə də istifadə edilməlidir.

*Ülkər XASPOLADOVA,
"Azərbaycan"*

Gün eynəyi seçərkən onun qoruyuculuğuna diqqət edilməlidir

Nizami Tibb Mərkəzinin həkim-oftalmoloq Lamiyə Əliyeva deyir ki, gün eynəkləri seçərkən bəzi məqamlara diqqət etməliyik: "Gün eynəkləri alarkən sertifikatlı eynəklərə üstünlük verilməlidir. Onların optik müxəssislər tərəfindən seçilməsi vacibdir. Gün eynəklərinin çərçivələri yüngül olmalı, ucuz materialdan hazırlanmamalıdır. Ucuz materialdan hazırlanmış eynəklər gözlərimizlə birlikdə qulaq ətrafına, burun nahiyəsinə allergik reaksiyalar verə bilər".

Həkim-oftalmoloq bildirir ki, gün eynəyi seçərkən onun qoruyuculuğuna diqqət edilməlidir: "Gözü müvafiq ultrabənövşəyi şüalardan qorumaq üçün eynək şüşələrinin qoruyuculuq filtri yüksək, minimum 50 faiz olmalıdır. Atmosferin azon qatında incələmələr və dəliklər var. Ona görə də azon qatı bizi ultrabənövşəyi şüalardan qoruya bilmir. Günəşli havalarda gün eynəklərinin istifadəsi mütləqdir. Əks halda gözlərimizdə katarakt, göz yanığı və degenerasiyaları kimi fəsadlar yarana bilər".

Keyfiyyətsiz eynəklər fəsadlara yol açır

Lamiyə Əliyeva bildirir ki, düzgün seçilməmiş, keyfiyyətsiz eynəklər gözlərimizə zərərli təsirlər verir: "Göz bəbəyimiz güclü işıqdan yığılır, alatoranlıqda isə genəlir. Təsəvvür edək ki, qoruyuculuğu olmayan və ya zəif olan gün eynəyinin istifadəsi zamanı göz bəbəyimiz avtomatik genəlir və göz dibinə zərərli ultrabənövşəyi şüalar daxil olur. Bu da çox böyük fəsadlara yol açır. Gün eynəklərindən gün ərzində fasiləsiz istifadə olunmamalıdır. Sarı və qırmızı rəngli şüşələrdən də mümkün qədər istifadə edilməməlidir. Bu eynəklər göz təzyiqinin artmasına, gözlərdə qızırtıya, ağrı və görmə yorğunluğuna səbəb olur".

Oftalmoloq deyir ki, gün eynəyi seçərkən onu gözüünüzə taxıb şaquli xətt üzrə

Şuşada şəhidlik zirvəsinə ucalan xızılı qəhrəman 31 ildən sonra doğma yurdunda dəfn olunacaq

Anam 91 il ömür sürdü. Bu ilin aprel ayında dünyasını dəyişdi. Ömrünün son 31 ilini oğul həsrəti ilə yaşadı. Son nəfəsinə-dək Arazın yolunu gözlədi. Anamız şəhid qardaşının vaxtilə geyindiği köynəyi qoruyub saxlamışdı. Arazın ötrini o köynəkdən ahırdı.



On dan sonra öyrəndik ki, Daşaltıda uğursuz əməliyyat zamanı Araz və döyüş yoldaşları itkin düşüblər. 44 günlük Vətən müharibəsində şanlı ordumuz Şuşanı, Daşaltı düşməndən azad edəndə mənim yaralarım su səpildi. Qardaşımın qisası qiyamətə qalmadı. Həmin döyüşlərdə digər qardaşım Mübarizin oğlu Güləhməd Rüstəmov qəhrəmanlıqla savasərəq əməlinin qisasını ermənilərdən aldı. Bu yaxınlarda bizə

məlumat verdilər ki, Arazın qalıqları aşkarlanıb. Arazı şəhid olduğundan düz 31 il sonra doğma yurdunda dəfn edəcəyik. Rüstəmov Araz Böyi oğlu 1968-ci il aprel ayının 7-də Xızı rayonunun Giləzi qəsəbəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Araz ailənin sonbeşiyi idi. Araz Rüstəmov Qazaxıstanda hərbi xidmət keçdikdən sonra Xızıya qayıdaraq kolxozda və yem emalı müəssisəsində, daha sonra Bakıda "Azərkitab"da çalışıb. Birinci Qarabağ müharibəsi başlayan da ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə yollanıb. Şuşa və Xankəndi ətrafındakı kəndlər uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. On dan sonra ailəsi Araz barədə heç bir xəbər almayıb. Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə avqustun 18-də baş prokurorun xüsusi tapşırıqları üzrə böyük köməkçisi İlqar Səfərov brifinqdə məlumat verib.

Bildirilib ki, onlar Abdullayev Nuralı Hacıbaba oğlu, Qurbanov Nofəl Noriman oğlu, Rüstəmov Araz Böyi oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu və Mikayilov Babala Balakışi oğludur.

Dünyasını dəyişəndən sonra həmin köynəyi də vəsiyyətinə uyğun olaraq anamla birlikdə torpağa basdırdıq. Onun ölümündən üç ay sonra qardaşımın qalıqları Daşaltıda aşkarlandı. Əminəm ki, indi onlar cənnətdə qovuşublar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan, amma meyiti 31 il sonra aşkarlanan şəhid Araz Rüstəmovun qardaşı Hacıbaba Rüstəmov söyləyib:

- Bizim Arazın itkin düşməsindən xəbərimiz yox idi. Artıq Xocalı faciəsi baş vermişdi.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatçı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



Bakıda qadınlar arasında Şahmat üzrə Dünya Kubokunun bağlanması və mükafatlandırma mərasimi olub

Bakıda qadınlar arasında Şahmat üzrə Dünya Kubokunun bağlanması və mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti MəhİR Məmmədov, şahmatçılar və digər qonaqlar iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra monitorlarda qadınlar arasında yarışa həsr olunmuş videolar nümayiş etdirilib.



Ardınca çıxış edən MəhİR Məmmədov bu cür yarış qəbul etməkdən qürur duyduqlarını bildirdi. O qeyd edib ki, Bakı gələcəkdə də bu cür nüfuzlu yarışlara evsahibliyi edəcək. İştirakçılara minnətdarlığını bildiren federasiya prezidenti dünya kubokunun

qalibi olan Aleksandra Qorvaçkini qələbə münasibətilə təbrik edib. MəhİR Məmmədov deyib ki, şahmatın Azərbaycanda bu dərəcədə populyar olması və sevilməsi birbaşa ölkə rəhbərliyinin idmanla bağlı uğurlu siyasətinin nəticəsidir.

Daha sonra söz FIDE prezidenti Arkadi Dvorkoviçə verilib. Yüksəksoviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkür edən Dvorkoviç xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb.

Ardınca qaliblərə mükafatlar təqdim olub. Ukraynalı Anna Muzyçuka bürünc, bolqarıstanlı Nurgül Salımovaya gümüş, yarışın qalibi Anna Qorvaçkiniyə isə qızıl medal və dünya kuboku verilib. Mükafatları MəhİR Məmmədov, Arkadi Dvorkoviç və Fərid Qayıbov təqdim ediblər. Qalib şahmatçının şəərəfinə FIDE-nin rəsmi himni səsləndirilib.

Sonda Arkadi Dvorkoviç qadınlar arasında Şahmat üzrə Dünya Kuboku yarışını bağli elan edib.

Separatçılar bir-birlərinə qarşı çıxırlar

Bu, Xankəndidə vəziyyətin daha da kəskinləşməsindən xəbər verir

Qarabağda qalan ermənilər arasında son günlər maraqlı proseslər baş verir. Hadisələrin təhlili göstərir ki, yenidən separatçıların başçısı Araq Arutyunyan mövqeyindən sıxışdırılır və onun yerini Ruben Vardanyan tutmağa çalışır. Belə ki, bu gündə Vardanyan Xankəndidəki ara qarşıduran mövqeyindən ö çəkməyərk Araq Arutyunyanın yerinə ortaq niyyətini yenidən ortaya qoyub.

Vardanyan son videomüraciətində separatçıların liderini ağır sözlərlə ittiham edib. Guya ona görə "vəziyyətdən" könlü o çəkib ki, Araq Arutyunyan "düşmənlə mübarizə" aparmalı, "hamı da onu dəstəkləməli" idi: "Comiyəti aldatmaq düzgün deyil. Araq, siz vədini yerinə yetirmədiniz. İstəfə verəcəyinizi vəd etməmişiz, həmin söhbətdə 8 nəfər şahid olub. İstəfə vermək əvəzinə sizə təzyiç edildiyini və buna görə istəfə vermə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqli-fərqli sözlər deyirsiniz, bizim "müqavimət gücümüzü" zəiflədirsiniz. Siz bütün qırımızı çizgileri aşmışsınız. Qarabağ erməniləri sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm".

Bunların fonunda erməni mediası iddia edir ki, Qarabağda "humanitar fəla-

kət"lə paralel olaraq daxili siyasi vəziyyət də pisləşib. Buna səbəb terror rejiminin keçmiş oyuncaq "dövlət naziri" Ruben Vardanyanın dediyi kimi, Araq Arutyunyan istefaya gedəcəyini vəd etməsidir. Düşmənlə isə mülüm oldu ki, Araq Arutyunyan istefə vermək fikrində deyil. Onun partiyasının istefə verəcəyi təqdirdə "dövlətçiliyin" təhlükə altına düşəcəyi barədə bəyanatı da buna sübutdur.

"4rd.am" saytı yazır ki, Qarabağda vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda hərbi geyimli insanlar qondarma rejimin "Milli Assambleyasına" soxulublar. "Ədalət" fraksiyasının "deputatı" Metakse yocoyunuzu söylədiniz. Siz insanlara fərqli-fərqli sözlər deyirsiniz, bizim "müqavimət gücümüzü" zəiflədirsiniz. Siz bütün qırımızı çizgileri aşmışsınız. Qarabağ erməniləri sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm".

düyünü də iddia edib. Üstəlik, Karen Qarabağdakı vəziyyətə görə hamını, o cümlədən "keçmiş prezidentləri" günahlandırır və demək olar ki, hədələyib, razılığa gəlməsələr, onlarla "məşğul" olacaqlarını bildirib.

Nəşrin yazıldığına görə, Qarabağdakı mənbələr şübhə etmirlər ki, Matevosyana Hayastandan istiqamət verilir: "Hazırda Paşinyana Qarabağda kaos, anarxiya səf edir və Matevosyan ən azı fors-majör vəziyyətlərdə "hakimiyyət"i Samvel Babayana ötürmək üçün aktivləşdirilib. "Mənbəmiz deyir ki, Matevosyanla Babayan yaxındır və yolun bağlanması zamanı Babayanın Qarabağda daxil olmasını məhz Matevosyan təşkil edib". O da qeyd edilib ki, onlar vəziyyətdən iki çıxış yolu görürlər: ya Araq Arutyunyan təcili istefaya getməli, ya da Ağdam yolu vasitəsilə Qarabağa orzaq tədarüki başlanmalıdır. Arutyunyan isə istefə vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Qarabağa orzaq məhsullarının idxalı məsələsi gündəmədir.

Bütün bunlar separatçılarla erməni əhalisi arasında daha böyük ziddiyyətlərin yaranmasına gətirib çıxarır.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Xocavənd rayonu ərazisində improvizə olunmuş partlayıcı qurğular aşkarlanıb

Azərbaycan Respublikasının Minatomizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən minatomizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğular aşkar olunub.



dırılmış, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış təvəratmaq məqsədli daşıyaraq dinc əhaliyə qarşı hədəflənmiş terrordur.

Belə ki, müharibədən sonra ki dövr ərzində keçmiş tomas xəttindən kənar yerləşən ərazilərdə baş verən mina hadisələri zamanı 217 vətəndaşımız mina qurbanına çevrilib. Laçın rayonunun Suarasi, Güllübird kəndləri, Şuşa rayonunun Daşaltı, Cəbrayıl rayonunun Nüzgar, Mehdiçil, Zəngilan rayonunun Bartaz, Xocalı rayonunun Sığnaq, Qubadlı rayonunun Xanlıq kəndi, Ağdam rayonunun Yusifcanlı, Şahbulaq, Tortor rayonunun Suqovuşan, Füzuli rayonunun Yuxarı Veysoyli, Yağlıvənd kəndlərində baş vermiş

minə hadisələri əvvəllər tomas xətti deyilən ərazilərdən kənar da baş verib. İşğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minələrlə çirkləndirilməsi, ölümcül partlayış təvəratmaq məqsədli sürpriz minələrin aşkar olunması icra edilən genişməyayışlı bərpa və yenidənqurma planlarının həyata keçirilməsi keçmiş məcburi köçkünlərin geri qayıdışına ciddi şəkildə maneə yaradır. Bütün bu kimi faktlar bir daha Ermənistanın mülki əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığı ələyhinə törədilən cinayətdir.

ANAMA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, belə olmaqları ərazilərə daxil olmasınlar, şübhəli əşyalara toxunmasınlar.

Bu barədə AZƏRTAC-ın ANAMA-nın Mətbuat xidmətindən məlumat verilib. Bir yaşayış evinə birlişik təsərrüfat tikilisdən odun qalağının arasında bir ədəd PQ-7L raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı silah patronlarının yarışan lent vasitəsilə bağlanmış və o qumbarası partladıcısının təzyiçdən boşalma prinsipi ilə qarışdırılması ilə hazırlanmış sürpriz partlayıcı qurğu aşkarlanıb.

Eyni zamanda bir evin qarşısında altına bağlanmış F-1 modelli əl qumbaraları yerləşdirilmiş PMN-G minası, bir möhlərərsi keçiddəki çoxillik ağacın köşğusunda demir qutunun içərisinə kустar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mısmaqlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş, 3 ədəd bir-birinə bağli VQ-17 silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib. Əlavə olaraq bir həyətdəki tən-dirxananın girişinin üstündə

plastik buruda gizlədilmiş MUV tipli partladıcı ilə qarışdırılmış RQ-42 əl qumbarası ilə POMZ-2M minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məfillinin bir ucu güdürülərək minanın işə salınması üçün demir yanacaq qabına bağlanmış halda OZM-72 modelli tullanaaraq havada qəlpələnmə piyada əleyhinə minə aşkarlanıb.

Qeyd edək ki, əvvəllər bu ərazilərdə etnik erməni əhalisi məskunlaşmış. Aşkar olunan tələminlər ərazini tərk edərkən bu yerlərdə qesdən yerləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan davamlı qeyri-texniki və texniki tədqiqat, eləcə də minatomizləmə əməliyyatları nəticəsində keçmiş tomas xətti ərazilərdən kənarıdakı mülki təyinatlı sahələrin ciddi şəkildə minələnməsi müəyyənləşib.

Düşmənlərin tərəfindən məhz mülki təyinatlı ərazilərdə quraş-

Ölkə ərazisində havanın temperaturu yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişək buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° isti olacaq.

Atmosfer təzyiçi normadan aşağı - 757 millimetrlə civə sütunu, nisbi rütubət gecə 60-65°, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirsəği, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsən, Sahil, Şıxda 27-28° isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şorur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qisməddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərş küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy

rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bözi yerlərdə ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bözi rayonlarda duman olacaq. Mülayim şərş küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 24-29° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bözi yerlərdə ararib yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bözi rayonlarda duman olacaq. Mülayim şərş küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23°, bözi yerlərdə 26-31° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tortor, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qisməddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bözi rayonlarda duman olacaq. Mülayim şərş küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qisməddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bözi rayonlarda duman olacaq. Mülayim şərş küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacağı ehtimalı edilir.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zordab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərş küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bözi rayonlarda duman olacaq. Mülayim şərş küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 20-23°, gündüz 26-30° isti olacaq.

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin kollektiv agentliyin əməkdaşı Mələhət Kazımova həyat yoldaşı
HİKƏMƏT KAZIMOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR Bəxtiyar SADIQOV	Əlaqə telefonları: Qəbul otağı - 539-68-71, Bəynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68 Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39 İltisat şöbəsi - 538-56-60 Məsul katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11 Məsul katib müavinləri - 539-44-91, Fotoilustrasiya şöbəsi - 538-84-73 Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87 İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Mühəsibathəq - 539-59-33	AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə contact@azerbaijan-news.az az.reklam@mail.ru	Qeydiyyat № 1 "Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir	Gündəlik rəsmi dövlət qəzeti Tiraj 5454 Sifariş 2115 Qiyəti 40 qəpik
--	---	--	---	---